

Pentaeritrit efiri əsasında sürtkü yağı kompozisiyaları

Ə.Ə. Qədirov

Asgarlar Kimyası İnstytutu

e-mail: qadirov.58@mail.ru

Смазочные композиции на основе пентаэритритового эфира

А.А. Гадиров
Институт химии присадок

Ключевые слова: присадка, композиция, пентаэритритовый эфир, коррозия, вязкость, осадок.

Приведены результаты исследований разработанных новых термостабильных смазочных композиций на основе пентагидротритового эфира для авиационной техники с рабочей температурой 200–225 °C.

В композиции вводились ранее синтезированные следующие соединения — N-(м-нилоксилениллизидин-1)-анилин, дифенилэфир [α-(п-бутоксикарбонилифениламино)-фенил-метан] фосфоновой кислоты, бис-(N-бензил)-калицилазидиниминато-Cu(II) и 1,5-бис-[4-(N-фениламино)-фенилокс]-пентан, а также товарные присадки бензтиразол (БТА) и силоксановая жидкость ПЗС-7.

Исследование опытных образцов проводилось в сравнении с товарным маслом 5-38. Результаты проведенных испытаний показали, что разработанные смазочные композиции по основным эксплуатационным характеристикам (вязкостно-температурным, антиокислительным, антикоррозионным и противозадирным свойствам) заметно превосходят товарное масло 5-38 и могут быть использованы в авиационных газотурбинных двигателях.

Lubricating compositions based on pentaerythrite ether

A.A. Gadirov
Institute of Chemistry of Additives

Keywords: additive, composition, pentaerythrite ether, corrosion, viscosity, sedimentation.

The paper presents the results of research on newly developed heat-stable lubricating compositions based on pentaerythrite ether for aviation technology with 200–225 °C operation temperature.

Previously studied following compounds were added into the composition: N-(m-nonyloxybenzylidene) aniline, diphenyl ether, α -(ρ -butoxycarbonyl-phenylamino) - phenyl-methane] of phosphoric acid, bis - (N-benzyle) - salicyldiminate-Co (II) and 1.5 - bis-[4-(N-phenylamino)-phenoxy] - pentane, as well as commercial additives of bentonitrol (БТА) and ПЭС-7 siloxane liquid.

The research of test samples was carried out in comparison with 5-3B commercial oil. The results of conducted tests justified that developed lubricating compositions by their main performance characteristics (viscous-temperature, anti-ageing, anticorrosion and antiwear properties) significantly exceed 5-3B commercial oil and may be used in gas-turbine aviation engines.


Açar sözler: aşqar, kompozisiya, pentaeritrit efiri, korroziya, öz-lülük, cöküntü


Yüksek keyfiyyətli istismar xassələri olan yanacaq və sürkü yağıları almaq üçün təkmilləşdirilmiş texnologiyalar lazımdır. Bu problemin kökündən həlli isə asqarsız mümkün deyil [1].

Nefstdn alınan mineral sürtük yağıları bir çok hallarda müasir texnikanın tələblərinə cavab vermədiyindən sintetik sürtük yağılarından geniş istifadə olunur. Sintetik sürtük yağılarının mineral yağlarla müqayisədə əsas üstün cəhətləri az ucuçu, termiki cəhətdən stabil və yaxşı yağlayıcı xassələrə malik olmalarıdır. Reaktiv mühərriklər üçün nəzərdə tutulan sintetik yağılara olan mühüm tələblərdən biri onların yüksək temperaturda oksidləşməyə qarşı stabil olmasıdır. Eyni zamanda oksidləşmə nəticəsində əmələ gələn çöküntünün ümumi miqdarı yağıın işləmə müddəti ilə müqayisədə normadan çox olduğu üçün onun qarşısını alır. Aviasiyada tətbiq olunan və sintetik əsasda hazırlanın B-3B əmtəə yağı 200 °C-də uzun müddət işlədikdə metal səthlərinin katalitik təsirindən termiki oksidləşməyə məruz qalır və çöküntü əmələ gəlir [2].

Təqdim olunan məqalədə məqsəd sintetik yağların termoooksidləşdirici stabilliyini artırmaq üçün effektli aşqarlardan istifadə etməklə baza yağı ilə uyuşmasına (maddələrin qarşılıqlı əlaqə yaratması) nail olmayırdır.

Yeni sürtkü yağlı kompozisiyaları, yoğun oksidleşme, yeyılma və korroziya xassələrinin əleyhinə təsir göstərən aşqarların sayəsində mürəkkəb pentaeritrit efiri (ПЭЭ) əsasında yaradılmışdır. Həmin yağ kompozisiyalarının tərkibinə sənayə aşqarları və sintez edilən aşağıdakı birləşmələr (I-IV) daxildir [3-6]:





Yeni hazırlanan yağa aşqar kimi əlavə olunan α -[(p-butoxikarbonil-fenilamino)-fenil-metan]-fosfon turşusunun difenil efiri (I) aşqarı N-(benziliden)-p-butoxianilinin azometin birləşməsinin difenilfosfitlə qarşılıqlı təsirindən alınır. Ağ rəngli kristallik maddə olub $132\text{--}133\text{ }^{\circ}\text{C}$ -də əriyir [3].

N-(m-noniloksibenziliden) anilin (II) aşqarı məlum üsulla anilinin m-noniloksibenzaldehidlə qarşılıqlı təsirindən alınmışdır. $232\text{--}235\text{ }^{\circ}\text{C}$ -də (0.5 mm civə süt.) qaynayan açıq-sarı rəngli maddədir [4].

Bis-[N-(benzil) salisilaldiminato] – kobalt (III) aşqarı da N-(salisiliden)-benzilamin azometin birləşməsinin (liqandın) kobalt asetatla qarşılıqlı təsirindən alınır. Alınan maddə $182\text{--}184\text{ }^{\circ}\text{C}$ -də əriyən narçı rəngli tozvari maddədir [5].

1,5-bis-[4-N-(fenilamino)-feniloksi]-pentan (IV) aşqarı isə p-oksidifenilaminin 1,5-dibrom-pentanla reaksiyasından alınan, boz rəngli və $110\text{ }^{\circ}\text{C}$ -də əriyən kristal maddədir [6].

Aşqarların antioksidadirıcı xassələri yağı kompozisiyası nümunələri hazırlanmaqla 200 və $225\text{ }^{\circ}\text{C}$ temperaturda 50 saat müddətində standart oksidləşmə metodu ilə (GOST 23797-79) alüminium, polad və mis lövhəciklərin iştirakı ilə sınaqdan keçirilərək öyrənilmişdir.

Sintetik yağı kimi, doymuş sintetik yağı (alifatik) turşularının $C_5\text{-}C_9$ fraksiyaları ilə pentaeritritdən alınan mürəkkəb efir – pentaeritrit efiri (ПЭЭ) istifadə edilmişdir: $C(CH_2OCOR)_4, R=C_5\text{-}C_9$.

Təcrübə nümunə kimi hazırlanmış və $200\text{ }^{\circ}\text{C}$ temperaturda sınaqdan keçirilən sürtkü yağı kompozisiyasının (b) tərkibinə (I-III) birləşmələri – oksidləşmə və yeyilməyə qarşı aşqarlar daxil etməklə, miqdarı və yoxlanma nəticələri cədveldə verilmişdir.

Bundan əlavə, eyni xarakterli, lakin molekulu funksional qruplarına görə fərqli (II) və (IV)

Temperatur, müddət	Təcrübə nümunələrinin tərkibi	Turşuluc sədadi, mg KOH/q	Çöktüntü, %	Metallarn korrozyesi, g/m²				Yeyilmə xassəsi Δ_{40} , mm	
				100°C-de	-40°C-de	AK-4	ШХ-4		
200°C 50 saat	a B-3B(1.5 % kaptaqs + 0.3 % p-oksidifenilamin)	3.4	0.1	7.67	27580	0	0	-82.0	0.45
	b 0.5 % (I) + 0.1 % (II) + 0.1 % (III) + + 0.1 % ETA	1.9	0.1	5.5	21480	+0.0023	+0.0031	-0.0060	0.52
225°C 50 saat	c 0.5 % (IV) + 0.3 % (II) + + 0.1 % ETA + 10 % ПЭС-7	2.5	0.15	6.3	22875	+0.0021	+0.0033	-0.0055	0.55

qeyd. *Oksidləşmədən əvvəl yağına qədər kinematik özülüyü $100\text{ }^{\circ}\text{C}$ -də 5.1 mm/s , $-40\text{ }^{\circ}\text{C}$ -də 9850 mm/s , turşuluq əddəti isə 0.4 mg KOH/q olmuşdur.

aşqarları, elcə də sənayedə alınan benztriazol və ПЭС-7 əmtəə aşqarların iştirakı ilə işlənib hazırlanmış digər yağı kompozisiyası (c) $225\text{ }^{\circ}\text{C}$ temperaturda 50 saat müddətində qeyd olunan standart oksidləşmə metodu ilə sınaqdan keçirilmişdir. Cədveldə bu aşqarların da yağıda kütlə faizi ilə tərkibi və yağıın istismar xassələrinə təsiri kəmiyyətlərlə verilmişdir.

Müqayisə üçün B-3B ştat yağına (a) aid rəqəmlər də cədveldə verilib. Burada təcrubi nümunə üçün hazırlanmış hər iki (b) və (c) "sürtkü yağı kompozisiyaları" fərqli tərkibdə olsalar da, oksidləşməyə məruz qalan pentaeritrit efirinin temperatur – özlülük (GOST 33-2000), çöküntü (GOST 20991-75) və turşuluq ədədi (GOST 5985-79) kimi əsas istismar göstəricilərinə təsir edərək, yağıın termooksidləşdirici stabilliyini yaxşılaşdırır.

Metal lövhəciklərinin üzərində sınaqdan sonra

korroziya (GOST 2917-76) müşahidə olunmur. Qeyd olunan göstəricilər isə əksinə, B-3B əmtəə yağında tələb olunan səviyyədə deyil.

Yağ kompozisiyalarının yeyilməyə qarşı xassələri ЧШМ – tipli (GOST 9490-75) "Dördlüy-cəkli sürtünmə maşınında" təyin edilmişdir. Maşının qiymətləndirmə meyari, üst kürəciyə 1 saat müddətində 40 kqq , 4 saatda isə 20 kqq qüvvə ilə daimi yük basqısı zamanı əmələ gələn yeyilmə diametrinə görə müəyyən edilmişdir.

Tərkibində metal, fosfor atomları və digər fəal funksional qruplar saxlayan sintez edilmiş aşqarlar tətbiqi ilə işlənib hazırlanmış yağı kompozisiyaları, sintetik sürtkü yağının termiki oksidləşməsi nəticəsində baş verən çatışmazlıqları aradan qaldırır. Belə halda yağıın istismar xidməti B-3B əmtəə yağına nisbətən artır və bu səbəbdən də əvəzedici kimi tövsiyə oluna bilər.

Ədəbiyyat siyahısı

1. Кулпев А.М. Химия и технология присадок к маслам и топливам. – Л.: Химия, 1985, 312 с.
2. Бабкин В.И., Алексаин А.А., Яновский Л.С., Дунаев С.В., Хурумова А.Ф. Отечественные смазочные масла для авиационных газотурбинных двигателей: проблемы и перспективы // Двигатель, 2012, № 5(83), с. 6-10.
3. Кязим-заде А.К., Гадиров А.А. Синтез производных Н-бензилариламинов и дифениловых эфиров α -аминометанфосфоновых кислот и исследование их антиокислительных свойств // Нефтехимия, 2011, т. 50, № 6, с. 473-476.
4. Qədirov Ə.Ə., Kazim-zadə Ə.K., Nağıyeva E.Ə. Bəzi azometin birləşmələrinin sintezi və antioksidadirıcı xassələrinin tədqiqi // AMEA akad. M.Nağıyev adına "Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu" – Akad. T.Şaxtətinskiniñ 90 illik yubileyinə həsr olunmuş respublika elmi konfransının məruzələrinin tezisləri, Bakı, oktyabr, 2015, s. 183.
5. Кязим-заде А.К., Гадиров А.А. Противоизносные присадки к сложноэфирным маслам, содержащим азот и другие активные элементы // Технологии нефти и газа, 2013, № 4(87), с. 24-27.
6. А.с. 1048694 СССР. 1,5-бис-(4-Н-фениламинофенилокси)-пентан в качестве антиокислительной присадки к синтетическим маслам, Зейналова Г.А., Кязим-заде А.К., Абдулаев Б.И., Гасанов Б.Р. 1982.